

# Özbək klassikası ana dilimizdə

Müsahibimiz Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdürü, professor Ramiz Əskərdir.

– Ramiz müəllim, sizi türk, eləcə də özbək ədəbiyyatının nüfuzlu tədqiqatçılarından biri kimi tanıyırlar. Sizdə özbək ədəbiyyatına məraq necə yarandı?

– İlk gənclik illərindən bəri məndə qardaş Özbəkistana qarşı dərin bir sevgi yaranmışdı. Bunuñ təməlində ədəbiyyat dayanırdı. Məşhur rus yazıçısı Sergey Borodinin "Səmərqənd ulduzları" trioliyasının, tanınmış özbək sənətkarları Pirim-qul Qədirovun "Ulduzlu gecələr" və Adil Yaqubovun "Uluğbeyin xəzinələri" romanlarının təsiri altında, Moskva Dövlət Universitetində oxuduğum illərdə dostluq etdiyim özbək tələbələrin sayesində bu sevgim daha da gücləndi. Sonra tale elə getirdi ki, Özbəkistan mövzusu mənim həyatıma möhkəm şəkildə daxil oldu.



Bildiyiniz kimi, uzun illər jurnalist kimi fəaliyyət göstərdikdən sonra 2002-ci ildə mən Bakı Dövlət Universitetində bədii tərcümə laboratoriyasının müdürü oldum, daha sonra türk xalqları ədəbiyyatı və türkologiya kafedralarının müdürü seçildim. Bu zaman tədrisat və tədqiqat sahəsində böyük çatışmazlıqlar olduğunu gördüm. Bu daha çox tərcümə məsələləri ilə bağlı idi. Məsələn, özbək şairlərinin yaradıcılığı tədris olunurdu, ancaq onların əsərləri dilimizdə yox idi, yaxud çox az idi. Mən bu problemi həlli ilə intensiv şəkildə məşğul olmağa başladım.

## – Məhz hardan başladınız?

– 2009-cu ildə tanınmış özbək alimi Babaxan Məhəmməd Şərifilinin tərtib etdiyi "XX əsr özbək şeiri antologiyası" kitabını tərcümə edərək çapdan buraxdım. Həcmə kiçik olan bu kitabda 50 özbək şairinin, o cümlədən Çolpan, Elbək, Batu, Qafur Qulam, Aybek, Uyğun, Maqsud Şeyxzadə, Həmid Alimcan, Zülfüyyə, Erkin Vahidov, Abdulla Arifov və başqa ədiblərin qısa bioqrafiyası və şeirlərindən nümunələr var idi.

2011-ci ildə türk tarixinin nadir şəxsiyyəti, qılinc və qələm sərkərdəsi Qazi Zəhireddin Məhəmməd Baburun "Seçilmiş əsərləri" və məşhur "Baburnamə"si tərcümə edərək oxuculara təqdim etmişəm. "Baburnamə"nin nəfis nəşri oxucuların böyük sevincinə səbəb oldu. Şairin "Seçilmiş əsərləri"nə onun 500-dən çox qəzəli, məsnəvisi, rübaisi, müəmməsi, qitəsi, tuyuğu, mətləsi və digər janrlarda şeirləri daxil idi. Əlavə olaraq, Baburun dini mövzuda yazdığı "Etiqadiyyə" risaləsi və farscadan tərcümə etdiyi "Risaleyi-validiyyə" əsəri də kitaba salınmışdı.

Yenə həmin ildə məşhur şair və hökmər, böyük mesenat Sultan Hüseyin Bayqaranın "Divan"ını ədəbi ictimaiyyətə təqdim etdim. Bu

kitab da oxucular tərəfindən rəğbətlə qarşılandı. Sultan Hüseyin özünün Dövlətabad sarayında minden çox şair, alim, müsiqiçi, rəssam bə başqa sənət sahibinə hər cür şərait yaratmış, onlara himayə göstərmişdir.

Sonra vaxt azlığı üzündən on il özbək ədəbiyyatı ilə məşğul ola bilmədim. Ancaq Nəvayini tərcümə etmək düşüncəsi məni rahat buraxmadı. Doğrusu, əvvəlcə bu ağır və məsuliyyətli işin altına girməyə ehtiyat edirdim.

– Ramiz müəllim, bəs bu qorxu hissini necə dəfə etdiniz?

– 5 fevral 2018-ci il mənim elmi bioqrafiyamda mühüm yer tutur. Həmin gün mən Əlişir Nəvainin 577-ci ildönümüne həsr olunmuş beynəlxalq konfransda iştirak edirdim. Tədbir dahi sənətkarın adını daşıyan Nəvai şəhərində keçirildi. Onu da deym ki, Özbəkistanda Nəvainin və Baburun anadan olmasının ildönümü (bunun yuvarlaq rəqəm olub-olmaması vacib deyil) hər il böyük təntənə ilə qeyd edilir. O tədbirdə mənə və bir neçə alime "Nəvai şəhərinin fəxri vətəndaşı" adı verildi.

Mən də orada söz verdim ki, Nəvainin "Xəmsə"sinə ana dilimizə tərcümə edəcəyəm. Bakıya qayıdan kimi "Xəmsə"nin tərcüməsinə girişdim. Əvvəlcə "Heyrət ül-əbrar", "Fərhad və Şirin", "Leyli və Məcnun" dastanlarını tərcümə elədim. Sonra digər poemalar üzrə araşdırımlar aparmağa başladım.

2020-ci ildə "Əlişir Nəvai və onun Xəmsəsi" adlı tədqiqat əsərim çapdan çıxdı. Burada dahi şairin "Xəmsə"si haqqında yazdığım məqalələr toplanmışdır. Bunun ardınca özbəkcədən çevirdiyim əsərlərə yazdığını ön sözlərin yer aldığı "Özbək ədəbiyyatı tədqiqatları" adlı kitabım işıq üzü gördü. 2021-ci ildə bu iki kitabı tanınmış tərcümə Şəhla xanım Qasımovaya özbək dilinə çevirdi və onlar Daşkənddə nəşr olundu.


– Bizdə Nəvainin əsərləri əvvəller tərcümə edilməmişdi?

– Edilmişdi. Müxtəlif illərdə onun Bakıda "Fərhad və Şirin", "Yeddi səyyarə", "Seçilmiş əsərləri", "Seçilmiş şeirləri" işıq üzü görmüşdü. Ancaq şairin poemalarını sözün həqiqi mənasında tərcümə adlandırmaq çətindir. Bunlarda əruz, rədif və qafiyə sistemi qorunmamış, beytlər mənaya görə heca vəznində verilmişdi. 2020-ci ilə qədər Nəvainin "Heyrət ül-əbrar", "Leyli və Məcnun" və "Səddi-İskəndəri" poemaları və risalələri ana dilimizə ümumən çevriləmişdi.

Azərbaycan filologiyası üçün ciddi nöqsan sayılan bu çatışmazlıqlar şairin 580 illik yubileyi ərefəsində aradan qaldırıldı. Mən üç il ərzində onun "Xəmsə"sinə daxil olan beş möhtəşəm poemani, yəni "Heyrət ül-əbrar", "Fərhad və Şirin", "Leyli və Məcnun", "Səb'ayı-səyyar" və "Səddi-İskəndəri" dastanlarını tam həcmdə, həm də orijinala uyğun şəkildə tərcümə edib çapdan buraxdım. Bu tərcümələrin ən bariz özəlliyi əsərlərin orijinaldan çevrilmiş olması, hər əsərə giriş məqaləsi, qeyd və şerhlər yazılıması, habelə lügət tərtib edilmiş olmasıdır.

– Professor, tərcümə prosesində hansı çətinliklərle üz necessitàniz?

– Qohum dillər arasında tərcümə həmişə çətin olur. Özbək dili türk dillerinin karluq, bizim dilimiz oğuz qrupuna aiddir. Burada bəzi mühüm fərqlər var ki, əruz vəznini ilə yazılmış əsərlərin tərcüməsində çətinliklər yaradır. Məsələn, ismin yeddi halından altısında fərq var. "Ev" sözünü götürək: bizdə "evin", özbəkcədə "evnin", bizdə "ev", özbək dilində "evgə", bizdə "evi", özbəklərdə "evni" olur. Yerlik və çıxışlıq hallarında da fərq var: bizdə "evində", onlarda "evidə", bizdə "evindən", onlarda "evindin". Bu zaman qapalı heca açıq hecaya, açıq heca qapalı hecaya keçir ki, nəticədə



əruz pozulur. Başqa çətinliklər də var.

– Nəvai ilə bağlı daha nə işlər gördünüz?

– Nəvainin nəzm və nəşrlə qarşıq şəkildə yağılmış bəzi risalələrini də tərcümə etməklə onun yaradıcılığı haqqında dolğun təsəvvür yaratmaq lazımdı. Bu məqsədlə şairin ən böyük risaləsi olan "Məhbub ül-qülub" ("Qəlbərin sevgilisi") əsərini ayrıca kitab halında tərcümə etdim. Bundan sonra Nəvainin "Risaleyi-tıyr əndaxtən" ("Oxatanlar risaləsi"), "Haləti-Seyid Həsən Ərdəşir", "Haləti-Pəhləvan Məhəmməd", "Mina-cat" və "Mehbub ül-qülub" adlı əsərlərini ehtiva edən "Beş risalə" kitabını çap etdim.

Azərbaycanca "Xəmsə"nin tirajının az olduğu nəzərə alaraq hər poemadan müəyyən parçalar daxil etməklə Nəvainin "Əsərləri"ni və "Seçilmiş əsərləri"ni ayrı cildlər halında nəşr etdim ki, daha çox oxucuya çatsın. Yubiley ilində "Əlişir Nəvai: şəxsiyyəti və sənəti" və "Əlişir Nəvainin lirikası" adlı iki tədqiqat əsəri də yazılı nəşr etdirdim.

– Ramiz müəllim, bütün bunnardan sonra Əlişir Nəvainin türk, Şərqi və dünya ədəbiyyatındaki yerini necə müəyyən etmək olar?

– Nəvai türk dünyasının olduqca böyük şairidir. Əsərlərinin sayı, həcmi, bədii səviyyəsi, ideyası, təlqin etdiyi etik-estetik ideallar və humanist fikirlər baxımından ona bərabər ikinci bir sənətkar, demək olar ki, yoxdur. O, türk xalqlarının mədəniyyət və ədəbiyyat tarixində müstəsna şəxsiyyətdir. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi və Əbdürəhman Cami kimi xəmsənəvislərdən sonra Nəvai "Xəmsə" yanan misilsiz dühadır. Həm də xələflərindən fərqli olaraq öz "xəmsə"sinə türkçə yaratmışdır. Halbuki bu dörd mütefəkkirdən üçü (Nizami, Dəhləvi və Nəvai) milliyətçə türk olduğu halda, yalnız Nəvai "Xəmsə"ni türkçə qələmə almışdır.

Əlişir Nəvai Şərqi və dünya ədəbiyyatının en böyük klassiklərindən biridir. İngilislər üçün Bayron, italyanlar üçün Dante, ruslar üçün Puşkin, farslar üçün Firdovsi, ərəblər üçün əl-Məəri, gürcüler üçün Rustaveli nədirse, özbəklər üçün də Nəvai odur.

**Müsahibəni qələmə aldı:  
Məsaim ABDULLAYEV,  
"Xalq qəzeti"**